

Müəllimlər

Elmin qızıl şəfəqini yaya-yaya,
Mühəndisə, aqronoma, yazıçıya,
Hamımıza bilik verən müəllimlər!
Gözlərimdə gözünüzün ziyası var,
Qanımdasa eşqinizin mayası var;
Ürəyimə köçürmüşəm izinizi,
Yaddaşımda yaşadıram səsinizi.
Babalardan miras qalıb vüqarınız,
Nəsillərin taleyidir şüarınız;
Bizdən ötrü şölələnib gəncliyiniz,
Bizdən ötrü yoxa çıxıb dincliyiniz.
Aləm bilir bu hikmətin sirri nədir,
Həyatınız hünər dolu salnamədir;
Alışdınız, çalışdınız, axşam, sabah,
Cəbhəyə də yollandınız, əldə silah.
Saçlarınız şəvə kimi qara idi,
Görürəm ki, tabaşirtək ağdır indi.
Nəhayətsiz qayğınızı unutmaram,
Ömür boyu haqqınızı unutmaram;
Unutmaram heç bir zaman, müəllimlər!
Siz, ey cəsur, gözəl insan, müəllimlər.